

BABƏKDƏN ÜZÜ BƏRİ

Həmişə istəyirdim ki, kimsə məndən soruşsun: "Hansi ölüm sənin üçün daha dəhşətlidir?"

Ancaq kimsə soruştmadı... İndi o soruşturmayan suala özüm cavab verirəm: "Bayrağını sevməyən adamın əlində ölmək".

Mənim üçün bayrağını sevməyən adamın əlində ölməkdən əzablı heç nə yoxdur.

Bayrağını sevən adam bilir ki, nə üçün öldürür...

Bayrağını sevən adam bilir ki, nə üçün ölürlər... nə üçün öldürülür...

Turan Türksoyun gündəliyindən.

Ağappaq qar kimi buludlar nə qədər sıxlışsa da, yenə qurdun ayaqlarının altında pambıq yumşaqlığında idi. Qurd buludların üstündən dümdüz, yerin üstüncə yeriymış kimi gedirdi. Qurdun yanınca yeriyen ana ayağının altındaki boşluğu hiss elədi. Ona elə gəldi ki, növbəti dəfə ayağını atsa dibi görünməyən bir uçuruma - qaranlığa düşəcək. Deyəsən, çəkindi, yerimək istəmədi. Bunu qurd da hiss elədi. Başını azca yana döndərib gözlərində yanan qəzəb parılıtı ilə az qala hədəqəsindən çıxmada olan gözlərə - ananın gözlərinə baxdı. Deyəsən, o, bununla anadan yarihədə qarşıq soruşturdu: «Hə, qorxdum? Gələ bilmədinmi? Axi sənə demişdim ki, bu yol mənlikdir. Sən sözümə baxmadın. Mən bir də səni geriyə qaytarabilərəm.»

Ana da, deyəsən, onun nə dediyini anladı. Ayağının birini irəli atdı. Yenə ona elə gəldi ki, göy titrədi. İkinci addımı atmağa hazırlaşırıdı. Qurdun dişləri yenə qəzəblənən - ananın gözlərinə baxdı. Deyəsən, o, bununla anadan yarihədə qarşıq soruşturdu: «Hə, qorxdum? Gələ bilmədinmi? Axi sənə demişdim ki, bu yol mənlikdir. Sən sözümə baxmadın. Mən bir də səni geriyə qaytarabilərəm.»

Qurd başını havaya qaldırib göyü bir də imsilədi. Yox, hələ məsafə çox idi. Səsi burdan Tanrıya yetməzdi. Ana əlini atıb qurdun boynu boyunca biz-biz durmuş yalmından tutdu. Ananın dizlərinə taqət, gözlərinə işiq, ürəyinə nur gəldi. Daha onun ayaqlarının altında yerin, ya da buludun olduğu eynində deyildi. Qurd Kirsin zirvəsində ayaqlarının yerə dəyişini hiss elədi. Başını qaldırib göye baxdı. Yox, mənasız idi. Nə qədər ulasayıdı yenə də burdan da səsi Tanrıya yetməyəcəkdi. Axi bu yerlərdə Kirs dərd düyüünü deyirlər. Dərd düyü bağılayıbsa, elə bunun özü də səsdi, haraydı. Əgər Tanrı bu harayı eşitməyibse...

...Qurda zirvə tanış gəlirdi. O, bu zirvəyə çıxmışdı. Qarabağın dərələri, düzləri insan cəsədləri ilə dolu olanda. Qarabağın dərələrindən su əvəzinə qan çayları axanda... elə bu zirvədən ulamışdı, ancaq səsi Tanrıya yetməmişdi. Elə ona görə də indi caynaqları ilə torpağı didib özündən geriyə tulladı. Caynaqlarının arasına yiğilib xışmalanan torpağın özündən geri necə sovrulmasına baxanda qurd qırmızı rəng gördü. Demək, qan dənizi yer üzünü tutmuşdu. Lap Nuhun gəmisi də bu qan dənizinin üzü ilə üzüb dağın başına qalxardı. Qurdun qəzəbi gözlərində şimşək kimi çaxdı. Əgər buradan da səsi Tanrıya çatırsa, bəs o, hansı zirvəni axtarmalıdır, haraya getməlidir?

...Qurd devikmişdi, dörd tərəfinə baxındı. Elə bil ki, onun gözləri ananın

gözlərilə qovuşmuşdu. Ananın da gözləri dörd yanına baxırdı. Birdən qabaqda, buludların üstündə dayanmış bir gənc - hələ yeniyetməliyin bənövşə təri big yerindən getməmiş gənc inamı, ümidi qırılmamış gözlərinin işığıyla onu çağırıldı: Gel, gəl, hələ yol qurtarmayıb.

Ana da o gənci gördü. Ananın gözlərindəki işığın çiçəyi çırtladı. Az qala qurdun yalmanını buraxıb özünü həmin gəncə tərəf atmaq istədi. Bir anda gənc buludların arasında yox oldu. Ananın qanadlanmış ruhu sustaldı, özünü qınadı, gözlərini qarşıdı. Qarğışının yazıq-yazıq gözlərinin qabağında ağladığını gördü: «Mən sənin gözlərini...»

Qurd anaya tərəf başını döndərib onun boynundan yapışmış əlini imsilədi. Ana qurdun nəfəsində bir hərarət duydu. Yazıq-yazıq gözlərinin qabağında boynunu büküb durmuş mələk timsallı

mirdi. İki güc qarşı-qarşıya gəlmişdi. Biri Kin və Nifret, digəri İnam və İradə. Güclər bir-birini parçalamış, məhv eləmək istəyirdi. Kin İradənin boğazından yapışmışdı, Nifret İnamın. Amma nə Nifret, nə də Kin heç cür indiki qədər bivec və gücsüz olmamışdı.

Kin qəzeblə piçildədi: Mən sənin ki-mi çox İradənin boğazını qırısam. Nə qədər gərilirsənə gəril, mənim ovcumda xincim-xincim olacaqsan.

Nifret də o yandan piçildiyirdi: Sən nə İnam olmusan belə? Sənin kökü hardandır? Mən səni köklü-köməcli, lap üreyinin içində çəkib çıxaram.

İnam istehza ilə qımışdı, gözlərindəki qəzəbin hər qıgilcimini bir biçağa, xəncərə çevirib Nifretin gözlərini oydu. Yəni ki, sənin mənə gücün çatmaz. Mənim İnamım min illərin o üzündən gəlir. Deyəsən, sustalmaqdə olan İradə də tə-

fərbərliyindən danışram. Mən tariximizdən bu günümüze uzanan yollarımızı göstərmək istəmişəm". Müəllimi Turanın gözlərinin nüfuzedici təsirinə davam gətirmədi. Təzədən başını aşağı diğib vərəqin üstündəki yazıları bir də oxudu: «Qarabağı düşmən caynağından illər boyu kürəyimizə xəyanət xəncəri kimi saplanmış, xülyadan başqa bir şey olmayan dini fanatizm birliyi xilas edə bilməz. Hələ bir vaxt Babək dini fanatizm birliyinə qarşı durmuşdu. Düşmənin yaddaş ağrıları altında dəfn elədiydi Babək ruhunu təzədən diriltmək lazımdır...» Müəllimi cümlələrin altından xətt çəkdi. Bəlkə də bununla Turana demək istəyirdi: «Bəlkə, bu cümlələri bir az yumşaldaq?...»

Turanın yalnız gözlərinin qarası sağa və sola hərəkət elədi. O, bununla etirazını bildirirdi: «Biz ruhumuzu diriltmək uğrunda mübarizə aparmalıyıq. Əgər yazının ruhunu bəri başdan öldürürükə, yaddaş ağrılarının altında dəfn olunmuş ruhumuza təzədən necə can verə bilərik?»

Elmi rəhbəri qələmi kağızın üstünə qoydu. İki əliylə başına dayaq verdi. Gözlərini də yummışdı. O, qarışında gəncin ruhundakı çırpınmaları yaxşı görürdü. Onun döyüşməyə hazır olan ruhu siyrimiş qılınca bənzeyirdi. Qılınçın ağızı onun gözlərinin işığında parıldayırdı.

«Yox, bu gəncin inamını qırmaq olmaz. Qoy haracan bacarırsa döyüşsün. Döyüş-döyüşə öz ordusunu yaradacaq. Döyüşə girənin sonu hər iki halda qələbədir. Sağ qalsa qəhrəman, qüdrət sahibi, hələk olsa, mənəvi qalib. Şəhidliyinin qırmızı qan dolu badəsinə başına çəkmək istəyənin piyaləsini niyə qırırsan?». Müəllimi gözünü açdı. İndi onun da gözlərində bir sevinc işığı parlayırdı. Deyəsən, bu yazının üstündə yeriyb üzü gələcəyə gedən həqiqəti də yaxşıca görürdü. Üzü keçmişə doğru işıqlanmış yollarda da üstünü toz basmış həqiqət bərə gəncin nəfəsilə dirilməkdə idi: - Görür Turan, yazınızı, bəlkə, bir yerde çap etdirə bildin...»

- Müəllim, mən biləni, burada elə də qeyri-adilik yoxdur. Bizim güvəncimiz həqiqətdir.

- Turan, sən bilmirsən ki, həqiqət hər yerde və həmişə daş müqaviməti ilə qarşılışır? - Həqiqət daşlaşmış beyinlərə özünü diktə edənəcən onun ruhunu öldürürərək.

- Yox, müəllim, mən bu həqiqətin ruhunu qorumaq üçün gəlmisəm bu dünənya.

Bir anda Turanın gözlərinin qabağındaki mənzərə dəyişdi. Ona elə gəldi ki, çaylar üzü yuxarı axımağa başladı. Uzaq Ərəbistan çöllərindən Azərbaycana doğru bir qan seli yeriyirdi. Bəli, bəli, bu selin ayaqları vardi. Dağdərə bilmirdi, hamısını ayağı altınə almışdı. Birdən Turana elə gəldi ki, özü də bu qanın qabağında dayanıb. Ətrafindakı dağların, təpələrin necə əriyib yox olduğunu, bu qan selinin altında itdiyiనə baxırdı. Sinəsini qabağa verdi. Qan onu bir anda boğazladı. Ayaqları yerdə üzüldü. İndi o, qan selinin üstündə idi. Qan onun gözlərini də qıpqrırmızı eləmisdi, əllərini də. Nə qədər elədi ki, sağ əlini qaldırıb ağızına, gözünə dolan qanı silsin, amma sağ qolunu tapmadı. Sol əlini qaldırmaq istədi. Sol əli yox idi. Yerdən qan qaynayırdı, göydən qan yağırdı, dağ-daş qıpqrırmızı rəngə boyanmışdı.

(Davamı 6-ci səhifədə)



qarğışına baxdı. Özünün öz qarğışına yazıçı gəldi. Axi qarğışın nə günahı vardı?

Qarğış da öz növbəsində nəsə deyirdi: «Mən sənin gözlərini bu gün yeddinci qatında, bu buludların üstündə ala bilmərəm. Hələ dünyanın axırı deyil, hələ sən bu dünyaya baxıb nə qədər sevinəcəksən!»

Ana dolmuş gözlərini açmağa çalışdı. Kirpikləri iki dəfə çırplıdı. Göz yaşları yanaqlarından aşağı süzüldü. Gözünün qabağında bayaq buludların üstündə onu çağırıran, qurd arxasında aparmağa yol açan, günün üzünə işiq salan gəncin yerində balaca körpələr dayanmışdı. Elə bil ki, həmin gənc də, dünyanın bütün kədəri, ağırlığı da onun yadından çıxdı. Deyəsən, indi qurdun dediyi də ona aydın oldu. Hələ dünyanın axırı deyil. Bu yol haraya, nə qədər gedəcəkdi, hələ ana da bilmirdi. Qurdunu bilirdi-bilmirdi, amma bu barədə o da nəsə axır olacaq bir söz demir, bir məna anlatmırıdı. Yol qaranlığa gedirdi, ya işıqlığa çıxacaqdi - bunu bircə göylərin, kainatın hansı məkanında bütün aləmi seyredən Tanrı bilirdi, bəlkə, bir də qurdun özü.

* * *

Turan Türksoyun özü də təəccüb qalmışdı. Hiss eləyirdi ki, qara ilanın əzələləri gərilməkdə davam eləyir. Bu gərilmələrin nə qədər çəkəcəyi, onun şışmiş, az qala qara ilanın əzələləri qədər gərilməsi olan damarları bu gücə nə qədər davam gətirəcəkdi, - bunu bilmirdi.

Turana elə gəldi ki, vaxt onun vərdişi elədiyi sürətlə yox, daha betə bir axınla hərəkət eləyir. Vaxtın sürəti o qədər tez-tez dəyişirdi ki, Turan düşüncələrini az qala vaxtın sürətinə uyğunlaşdırıb

zədən gücə gəldi, təpərə gəldi. Doğru deyir, lap məni yeddi paraya çevirib göye üfürsənən də təzədən bir yanı Bəzz, bir yanı Şah dağ - bu məməkətin üstünə səpələnən kimi təzədən parçalarım bir-birinə qovuşacaq. Yenidən cana gəlib bu yer üzündə bir damla kimi görünən suyunun durulduğunda görünəcəm, yerimin üstündə bitəcəm.

...Turanın düşüncə axarı indi heç bir maneə görmürdü. Xəyalları dünyasının üstündə arın-axşayın idi.

...Elmi düşüncə pilləleri ilə yeriyirdi. Azərbaycan tarixinin Babək dövrü ilə bağlı tədqiqat aparırdı. Daha doğrusu, elmi rehbərinin yanına qalxırdı. «Yaşayan Babək - döyüşən Qarabağ» adı ilə yazdığı essesini elmi rəhbərinə oxuyaqcaqdı. Birdən ona elə gəldi ki, ayaqlarının altında pilləkənlər titrədi. Dayanıb diqqət elədi. Yox, zəlzələ yox idi. Onun Kin və Nifretə qarşı durmuş İradəsi və İnamı da yerində idi. Amma ona elə gəldi ki, İradəsi inildədi. Dönüb İnamına baxdı. Düşüncə axarının içindəki iki son istinadğahının onu tərk etməyəcəyinə, axıracan onunla qalacağına güvəncini toparladı. Deyəsən, İradəsi bir an sarısına da, yenə özünü cəmləyə bilmışdı: «Biz səninləyik, Turan! Qorxma, ayaqlarını möhkəm at!»

Elmi rəhbəri Turanın yazısını oxuyurdu. Oxuduqca da gözlərinin qara gitlərini hərdən böyük, az qala ağı örtürdü. Hərdən də üzündə rənglər bir-birini

- Bilmirəm, Turan, indi sənin bu yaxınızı çap edə bilən bir redaktor tapılar mı?

Turan Türksoyun təəccübədə müəlliminin gözlərinə baxdı. Yəni bu baxışlarıyla demək istədi ki, "mən ruhumuzun sə-

(Əvvəli 5-ci səhifədə)

Bir anlığa bu qan dənizi aram oldu. Yenə Turana elə gəldi ki, yer üzündə həyat dayandı, hərəkət söndü. Yavaş-yavaş gözünü açmaq istədi. Hərçənd ki, bayaq üz-gözünü örtməş qan gözlərini açmağa mane olurdu. Amma birtəhər aça bildi və gözünün qabağında bir qəzət redaktoru gördü.

- Bu nədir yazmışan? Sən bilmirsən ki, Babək kafərdir? - Redaktor nifrətlə qışqırıldı. Bu Nifrəti o, elə həmin andaca tanıdı. Hələ ömrünün harasındasına ona qənim kəsiləcək Nifrətin zamanı bu qədər qabaqlamağına təəccüb etsə də, özünü elə aldı. Deyəsən, lap elə qanunauyğun hesab elədi: «Nifrətlərin zamanı olmur ki, hansı zamanda istəsə peyda ola bilər» - düşündü.

- Xeyr, Babək kafər deyil. Kafər zamanından asılı olmayaraq özgəsinin torpağını sahibinin qanı ilə qırımızı boyayandır.

Redaktorun gözü kəlləsinə çıxdı: «Bu, nə danışır?..»

Deyəsən, redaktor çəş-baş qalmışdı. Bilmirdi ki, qarşısındaki bu gənc keçmişdən danışır, yoxsa bu gündən. Hər halda redaktor müəlliminin xətt çəkdiyi cümlələrin üstündə qələmini saxlamışdı. Qələmi

ruhunu, düşüncəsini bu qədər geniş bir zaman əhatəsində dolandırıblırdı. Anası ona danışırı: «Biz Soltanbud tərəflərdən. O yerlərə ərəblər gələndə bizim mükəmməl dövlətimiz olub, gücümüz, qüdrətimiz olub. Ancaq Ərəblər bizim mənəvi iqtidarıımızı erməni patrklərinin hiyələrinə qurban veriblər. Bakur da, Sparama da erməni patrklərinin ərəb xilafətinə yazdıqları hiyləgərliklə dolu məkr donlu istəklərin qurbani olublar. Bir sözə, bütün Qarabağ ona görə bu gün erməni tapdağı altında qalır ki, vaxtilə ərəb qəsbkarları Qarabağın dağlıq hissəsində özlərinə dayaq məqsədilə erməni patrklərinə imkan, güc mərkəzi yaradıblar. Və elə buna görə də zaman keçdikcə Dərbəndin ərəb xilafəti tərəfindən necə işğal olunduğu insanlara unutdurulub. Bütün su mənbələri bağlanılır. Şəhər mühəsirəyə alınır. Şəhərə nə ərzaq, nə su buraxılmır. Şəhər qürurunu qoruyur. İnsanlar təbe olmaq istəmir. Ancaq məkrili işğal niyyəti yollar arayır; su mənbələrinin hamisəne kəsilmiş heyvan mədəsinin ifrazatları axıdlırlar. Nəhayət, şəhəri üfunət bürüyür. İfrazat içərisində çıxan həşəratlar şəhərin bütövlükdə canına daraşır. Epidemiya bütün şəhərə yayılır. Xəstəlik

BABƏKDƏN ÜZÜ BƏRİ

elə bayaqqı nifrətinin gücü ilə həmin cümlələrin altında sürütdədi. Elə bil ki, bir kotan lōhrəm yerin altını üstünə çevirmək istəyirdi. Pərşəm eləmək, sözün kökünü çevirmək... sonra da cümlələrin üstündən qaraladı, şum elədi. Lap təzə dən üçün səpinə hazırlanan yerə çevirdi.

Turan əlini uzadıb kağızı xışmadı. Bir əlinə, bir də kağıza baxdı. Axi bayaq əlləri yox idi. Hələ kağızin bir tərəfi redaktorun əlinin altındadı idı. Birdən Turanın nəfəsi tincixdi. Onu bir boğuntu tutdu. Gözləri - qırmızı qan çanağına dönmüş gözləri soğuldular. Özünü saxlaya bilmədi. Ağzına dolmuş qırmızı qan yerin təkindən qalxan vulkan kimi püskürdü.

İndi qarşısındaki əli qələmli canının da üz-gözü qana batmışdı, elə bir tərəfini xışmaladığı kağız da. Yenə yer-göy hərəkətə gelmiş, yenə də dünya nizamından çıxmışdı, yenə də vaxt onu min iki yüz il əvvələ aparmışdı. Yenə saray əyanları sira ilə düzülüb edama baxırdı. Baş əyan özünü saxlaya bilməmişdi. Enib edam meydanına gelmişdi. Qılinc artıq əl-ayaqları kəsilmiş Babəkin boğazına yeriyirdi. Babək son dəfə axırıncı nəfəsini toparladı. Ağzına yiğilmiş qanı baş əyanın üzüne tübürdü.

...Turan gözünü açdı. Bəlkə də, bu gözünü açmayı ilə dünyanın nəhaq qanların içində boğul-mayan, boğula bilməyən gücünə, qüdrətinə heyranlığını bildirmək istəyirdi. O, Babək haqqında yazdığı essenin axırıncı cümlələrini yaddaşında bərpa elədi: «Dünya nəhaq qanların içində boğulmurdu, boğula bilmirdi. Bəlkə də, zaman-zaman elə iradələr, inamlar peyda olurdu ki, dünyanı son anda boğulmaqdən xilas eləyirdi».

Turanın xəyalı düz min il əvvələ ucmuşdu. Bəlkə də, min üç yüz il əvvələ. Amma Turan öz xəyalında zaman davası etmək fikrində deyildi. Hələ minnətdar idi ki, onun

baş alıb gedir. Nəinki mülki əhali, ordu yayılan epidemiyə qarşısında gücsüz qalır. Həyat ölümə üz-üzə gəlir.

Bütün bunlar o deməkdir ki, Azərbaycanı işğal etmək əsas məqsəd olub. Azərbaycana sağlam din gətirmək işğal məqsədindən qat-qat sonranın mahiyyətidir. Əsas o idi ki, xilafət üçün Azərbaycan yağlı bir tikə kimi onun caynağında olsun.

Azərbaycana köçürülən ərəb mənşəli tayfaların Azərbaycan ərazisində yerləşdirilməsi də ölkənin

mənəvi qüdrətini sarsıtmak, onu öz

içindən öldürmək məqsədi daşıyırırdı.

Babək bu siyasetin belini qırı".

...Ayri vaxt Turandan soruşturdu ki, sən bu yazınızı nə məqsədlə, nə üçün yazmışan? Bəlkə də, cavab vermək istəməzdə. Ən azı ona görə ki, sual verənin özündən soruşturmaq istəyirdi ki, sən bu cavabı o yazidan - mənim yazdıqlarımından ala bilməmisən?

...Yazdığı essenin axırıncı cümlələri işığa döndü. Üstünə yeriyən qaranlığı bir anda darmadağın elədi. Turan onu boğan qaranlıqdan çıxmışdı, işıqlıqda idi. Düşüncə axarıda kəsilməmişdi. İndi onun varlığında İradəsi və İnamı onu yaşıdan güc qaynağı idi. Onun varlığının qoşa bulağı gözlerinin qabağında çağlayırdı. Ağ köpüklü, dumdurul bulaq suyu...

Və Turan düşünürdü: İradə, sən nəyə qadırsən?.. Axi niyə sənə qənim kəsilsən? Niyə səni öz qüdrətində görmək istəmir, səni böğmək, səni öldürmək istəyirlər? Sənin ayna kimi parlaq təbiətini qırmaq, sindirmaq istəyi bu cılızlara nə verəcək? Olsun, sən inamına güvən, sən - yəni İradə və sənin güvəncin - İnam birlikdə külli-aləmin cılızlarından daha üstün və güclüsən...